

SIĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SIĞORTA

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı : AzSığorta ASC

Hesabat dövrü : 31 dekabr 2009-cu il
ilin əvvəlindən artan yekunla

Gəlirlər	Sətr kodu	Məlumat
Əsas əməliyyat gəliri:	001	
birbaşa sığorta üzrə sığorta haqları	002	10 359
təkrarsığorta üzrə təkrarsığorta haqları		384 8
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə		69 6
komissyon		267 9
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	003	-581 2
İnvestisiya gəlirləri üzrə	005	516 0
Subroqasiya gəlirləri		
Sair gəlirlər	008	60 11
CƏMİ GƏLİRLƏR	009	11 076
Xərclər	Sətr kodu	
Əsas əməliyyat xərcləri:		
verilmiş sığorta ödənişləri və sığorta məbləğləri üzrə	010	3 479
qaytarılan sığorta haqları üzrə	011	99 19
tənzimləmə xərcləri üzrə	012	
təkrarsığortaya verilmiş sığorta haqları üzrə	013	2 099 0
qarşısılınma tədbirləri fonduna airmalar üzrə	014	102 7
sığorta fəaliyyəti üzrə sair xərclər		24 8
İşlərin aparılması xərcləri	015	2 983 0
Sair xərclər	017	148 5
CƏMİ XƏRCLƏR	018	8 937 8
Maliyyə mənfəəti (zərəri)	019	2 138
Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	020	
Vergi qoyulan mənfəət	021	
Mənfəət vergisi	022	

BÜDCƏYƏ VƏ BÜDCƏDƏNKƏNAR ÖDƏNİŞLƏR

Göstəricilərin adları	Hesablanmışdır	Faktiki ödənilir	
Mənfəətdən vergi	333 788,47	473 694,84	
Əlavə dəyər vergisi	86 524,99	80 465,02	
Gəlir vergisi	192 316,22	140 122,84	
Əmlak vergisi	5 088,58		
Torpaq vergisi			
Aksizlər			
Ödəmə mənbəyində v	40 280,62		
Sair vergilər	119 596,74		10 19
Sosial sığorta və təmi	313 407,67		348 2
Məcburi ödənişlər (0,3%)			
İqtisadi sanksiyalar		106 022,8	

Rəhbər _____ Hüseynov Əli Abdülhüseyn oğlu

Baş mühasib _____ Cavadova Gülnarə Tofiq qızı

A

manatla

bləğ
249,20
83,21
75,76
82,47
71,88
00,54
11,68
630,98
776,84
94,07
046,83
56,73
73,25
601,21
97,96
846,89
784,09

manatla

nişdir
4
.
4
96,61
77,46
7

M.Y